

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
BAKİ BİZNES UNİVERSİTETİ

**Bakı Biznes Universitetinin Elmi Şurasının
___ saylı _____ 2020-ci il tarixli
qərarı ilə təsdiq edilmişdir.**

BAKALAVRİAT SƏVİYYƏSİNİN 050406-MALİYYƏ
İXTİSASI ÜZRƏ

TƏHSİL PROQRAMI

İxtisasın (proqramın) şifri və adı: 050406 – Maliyyə

BAKİ 2020

BAKALAVRIAT SƏVİYYƏSİNİN 050406 - MALİYYƏ İXTİSASI ÜZRƏ TƏHSİL PROQRAMI

1. Ümumi müddəalar

1.1. Bakalavriat səviyyəsinin "**050406 - Maliyyə**" ixtisası üzrə Təhsil Proqramı (bundan sonra ixtisas üzrə Təhsil Proqramı) "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarlarına, eləcə də "Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) təsnifatına və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 09.07.2020-ci il tarixli F-393-saylı Qərarı ilə təsdiq edilmiş 050406 "Maliyyə" ixtisasının Təhsil Proqramına uyğun hazırlanmışdır.

1.2. Təhsil Proqramının məqsədləri aşağıdakılardır:

- İxtisas üzrə məzunun kompetensiyalarını, ixtisasın çərçivəsini, fənlər üzrə təlim və öyrənmə metodlarını, qiymətləndirmə üsullarını, təlim nəticələrini, kadr hazırlığı aparmaq üçün infrastruktura və kadr potensialına olan tələbləri, tələbənin təcrübə keçmə, iş düzəlmə və təhsilini artırma imkanlarını müəyyənləşdirir;

- Tələbələrə və işəgötürənləri məzunların əldə etdiyi bilik və bacarıqlar, eləcə də təlim nəticələri bərədə məlumatlandırmaq;

- Təhsil Proqramı üzrə kadr hazırlığının bu proqrama uyğunluğunun qiymətləndirilməsi zamanı bu prosesə cəlb olunan ekspertləri məlumatlandırmaq;

- Maliyyə ixtisası və onun istiqamətləri üzrə kadr hazırlığını həyata keçirmək;

- Tələbələrə Maliyyə ixtisasının istiqamətləri üzrə nəzəri-praktiki bilik və bacarıqları təmin etməklə maliyyə sahəsi üzrə problemlərin həllinə yaradıcı yanaşma verdiş və bacarıqları aşılamaq;

- Maliyyə ixtisasının istiqamətləri üzrə tələbələrə karyera qurmaları və gələcəkdə cəmiyyətdə mövqe qazanmaq üçün hazırlamaq;

- Kompüter savadlılığını inkişaf etdirmək, ixtisas üzrə riyazi-iqtisadi təhlillər aparmaq və komandada işləmək bacarıqlarını aşılamaq.

1.3. Peşəkar fəaliyyət sahəsi:

"**050406 - Maliyyə**" ixtisası üzrə məzunun peşə fəaliyyətinin sahəsi kimi bank, sığorta, qiymətli kağızlar bazarı, dövlət və qeyri-dövlət müəssisələrində maliyyə, vergi, əmlakın idarə edilməsi, gömrük, sosial-müdafiə sahəsi, investisiya, maliyyə məsləhət şirkətləri və s. hesab olunur.

1.4. Peşə fəaliyyətinin obyektləri:

Məzunun peşə fəaliyyətinin obyektləri aşağıdakılardır:

1. Banklar, sığorta şirkətləri, müxtəlif təyinatlı birjalar, maliyyə şirkətləri;
2. Dövlət vergi, maliyyə, sığorta, investisiya, əmlak xidməti, sosial müdafiə, gömrük orqanları və s.
3. Sənaye və digər iqtisadiyyat sahələri müəssisələrinin maliyyə bölmələri;
4. Dövlət və bələdiyyə qurumlarının maliyyə xidmətləri;

5. Maliyyə sahəsi üzrə konsaltinq və digər xidmətləri həyata keçirən müəssisələr;
6. Biznes və sahibkarlıq fəaliyyəti ilə məşğul olantəsərrüfat subyektlərinin maliyyə bölmələri;
7. Beynəlxalq biznes, maliyyə, turizm, sığorta, bank və digər xidmətlər üzrə fəaliyyət göstərən transmilli şirkətlərin maliyyə bölmələri.

1.5. Tələbənin 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar ümumi yükünün həcmi 45 saatdır. Həftəlik auditoriya saatlarının həcmi ümumi həftəlik yükün 50%-dən çox olmamalıdır. İxtisasın xüsusiyyətindən asılı olaraq həftəlik yükün həcmi dəyişdirilə bilər.

1.6. Təhsil Proqramı “050406-Maliyyə” ixtisası üzrə bakalavr hazırlığının həyata keçirilməsi üçün məcburidir.

2. Məzunun kompetensiyaları

2.1. “Maliyyə” ixtisası üzrə məzun təhsil proqramının sonunda aşağıdakı ümumi kompetensiyalara yiyələnəlməlidir:

MALİYYƏ İXTİSASI ÜZRƏ ÜMUMİ KOMPETENSİYALARIN STRUKTURU			
Sıra	Ümumi kompetensiya sistemləri	Təhsil Proqramı Kompetensiyaları	Fənn
1.	Ana dilində və bir xarici dildə (xüsusilə ingilis dilində) peşəkar səviyyədə yazılı və şifahi danışmaq, ünsiyyət qurmaq və rəsmi yazışmalar aparmaq kompetensiyaları	1. İxtisas üzrə azərbaycan dilində şifahi və yazılı kommunikasiya bacarığına: (ÜK-1) 2. İxtisas üzrə ən azı 1 xarici dildə kommunikasiya bacarığına: (ÜK-2)	1. Azərbaycan dilində işgüzar və akademik kommunikasiya 2. Xarici dildə işgüzar və akademik kommunikasiya
2.	Müstəqil düşünmə, məntiqi yanaşma və optimal qərar qəbul etmə kompetensiyaları	1. Azərbaycan dövlətçiliyinin tarixi, hüquqi, siyasi, mədəni, ideoloji əsasları və müasir dünyadakı yeri və roluna dair sistemli və hərtərəfli biliklərə, milli dövlətimizin perspektiv inkişafını proqnozlaşdırma qabiliyyətlərinə: (ÜK-3) 2. Milli dövlətimizin qarşılaşdığı təhdidləri və çağırışları müəyyən etmə bacarıqlarına: (ÜK-4)	1. Azərbaycan tarixi 2. Mülki müdafiə 3. Seçmə fənn HF-B04.1
3	İnformasiya texnologiyalarından səmərəli istifadə etmək kompetensiyası	1. İş yerində informasiya texnologiyalarından istifadə etmək qabiliyyətinə: (ÜK-5)	1. İKT – baza komp. bilikləri 2. Seçmə fənn HF-B04.2
4	Sistemli düşüncə kompetensiyaları	1. Mürəkkəb sistemləri təhlil etmək, əlaqələr aşkarlayıb dərk etmək, müxtəlif sahələrdə və fərqli səviyyələrdə	1. Ehtimal nəzəriyyəsi və riyazi statistika 2. Statistika

		sistemlər arasında əlaqə prinsiplərini dərk etmək, qeyri-müəyyən şəraitdə fəaliyyət göstərmək (ÜK-13) 2. Peşəkar məqsədlər üçün müvafiq məlumatı təhlil etmək, ümumiləşdirmək və tətbiq etmək bacarıqlarına: (ÜK-9)	3. Mikroiktisadiyyat 4. Makroiqtisadiyyat 5. Ekonometrika
5	Proqnostik kompetensiyası	1. Gələcəyin (mümkün, ehtimal edilən və arzu olunan) fərqli variantlarını dərk etmək və qiymətləndirmək qabiliyyəti, gələcək haqqında aydın fikir formalaşdırmaq, fəaliyyətin mümkün nəticələrini qiymətləndirmək, risk və baş verən dəyişiklikləri nəzərə almaq (ÜK-14)	1. Ehtimal nəzəriyyəsi və riyazi statistika 2. Menecment
6	Problemin kompleks həlli kompetensiyaları	1. Mürəkkəb problemlərin həlli məqsədilə problemə yönəlik fərqli yanaşmalardan istifadə bacarığı, sadalanan kompetensiyalar əsasında kompleks və ədalətli qərarların qəbulu (ÜK-19) 2. Məsələlərin həlli üçün əlavə məlumat resurslarını müəyyən etmək və seçə bilmək qabiliyyətinə: (ÜK-8)	1. Xətti cəbr və riyazi analiz
7	Özünüdərkətmə, kritik düşüncə kompetensiyası təşəbbüskarlıq və liderlik kompetensiyaları	1. Cəmiyyətdə öz rolunu kritik qiymətləndirmək (ÜK-18) 2. Peşəkar fəaliyyətini planlaşdırmaq və təşkil etmək, gələcək təhsilini və mövcud bacarıqlarını təkmilləşdirmək, vaxtı idarə etmək və tapşırıqları vaxtında tamamlamaq qabiliyyətinə: (ÜK-10) 3. Bilik və bacarıqlarını inkişaf etdirmək məqsədilə vəziyyəti və özünü yenidən qiymətləndirmək və özünütənqid bacarığına: (ÜK-12) 4. Qəbul edilmiş norma, yanaşma və fikirləri təhlil etmək, öz baxışlarını və fəaliyyətini kritik qiymətləndirmək, davamlı inkişaf məsələləri ilə bağlı diskussiyalarda öz mövqeyini müdafiə etmək (ÜK-17)	1. Menecment 2. Seçmə fənn HF-B04.1
8	Strateji baxış kompetensiyaları	1. Yerli və daha yüksək səviyyələrdə davamlılığın təmini və yüksəldilməsinə yönəldilmiş novator qərarların kollektiv işlənməsi və gerçəkləşdirilməsi bacarığı (ÜK-15) 2. Yeni şəraitə uyğunlaşmaq, təşəbbüs irəli sürmək qabiliyyətinə və uğur qazanmaq iradəsinə: (ÜK-7)	1. Menecment 2. Mikroiktisadiyyat 3. Makroiqtisadiyyat
9	Kollektiv iş mühitinə	1. Başqalarından öyrənmək, digərlərinin tələbatlarını, fikirlərini və hərəkətlərini	1. Menecment

	uyğunlaşma və komandada işləmə və vaxtı idarəetmə kompetensiyaları	anlamaq (empatiya) qrupda yaranan konfliktləri həll etmək, problemlərin həllinə yönəlik kollektiv və çoxtərəfli əməkdaşlıqda iştirak (ÜK-16) 2. Komandada iş, problemin həllinə ortaq yanaşmaya nail olmaq qabiliyyətinə: (ÜK-6)	
10	Multikultural yanaşma və açıqlıq kompetensiyası	1. Fərqli baxış və yanaşmaların dərk edilməsi və kompleks təhlili, geniş integrasiya və dünyada artan müxtəlifliyin fərqli perspektivlərinin ümumiləşdirilməsi (ÜK-20)	1. Seçmə fənn HF-B04.1 2. Seçmə fənn HF-B04.1
11	Sahələrarası kommunikasiya kompetensiyası	1. Sahələrarası yanaşmaların formalaşdırılması və qərarların qəbulu bacarığı (ÜK-21)	1. Mikroiqtsadiyyat 2. Makroiqtisadiyyat 3. İKT 4. Statistika

2.2. “Maliyyə” ixtisasi üzrə məzun təhsil proqramının sonunda aşağıdakı peşə kompetensiyalarına yiyələnəlməlidir:

MALİYYƏ İXTİSASI ÜZRƏ PEŞƏ KOMPETENSIYALARIN STRUKTURU			
PK	Peşə kompetensiya sistemləri	Peşə kompetensiyası	Fənlər
1	İqtisadi təfəkkür və iqtisadi düşünmə qabiliyyəti	1.İqtisadi nəzəriyyənin əsaslarını, müəssisə və fərd səviyyəsindəki davranışları, əsas sosial-iqtisadi göstəriciləri, problemləri və prosesləri bilmək (PK-1);	1.İqtisadiyyata giriş 2.Mikroiqtisadiyyat 3.Makroiqtisadiyyat 4.Seçmə fənn İPSF- B 01
		2.Fərqli rəqabət sistemlərindəki bazarların xüsusiyyətlərini, müxtəlif bazar tiplərində firmaların fəaliyyət mexanizmini, qarşılıqlı əlaqələrin fərqli senarilərini bilmək; (PK-2)	
		3.Makroiqtisadi terminologiyayı tam şəkildə mənimsəmək, açıq iqtisadiyyatı təhlil edə bilmək və nəzəri modellərdən istifadə etməklə təkliflər irəli sürməyi bacarmaq; (PK-3)	
		4.İqtisadiyyatı regional və sektorial olaraq təhlil etməyi bacarmaq, kənd təsərrüfatı, sənaye və xidmət sektorunun iqtisadi inkişafdakı rolunu və əhəmiyyətini bilmək, sahə üzrə yeni konseptləri şərh edə bilmək; (PK-11)	
		5.Milli iqtisadiyyatın makroiqtisadi mənzərəsini, sosial-iqtisadi göstəricilərin dinamikasını; iqtisadi siyasətin əsas konturlarını bilmək, sektorial təhlil aparmağı bacarmaq; (PK-12)	
2	Ümumi riyazi biliklərdən peşəkar fəaliyyətdə istifadə	1.Riyazi üsullar, kəmiyyət və hesablama metodları üzrə bacarıqlara malik olmaq və bu üsul və metodlardan istifadə etməklə optimal qərarlar verə bilmək; (PK-4)	1.Xətti cəbr və riyazi analiz 2.Ehtimal nəzəriyyəsi və riyazi statistika 3.Seçmə fənn
		3.Maliyyə təhlili və maliyyə qərarlarının alınmasında istifadə olunan baza riyazi biliklərə malik olmaq; (PK-19)	

	bacarıqları		İPSF-B 06
3	İxtisaslaşdırılmış proqram təminatının tətbiqi bacarığı	İşində ümumi profilli və ixtisaslaşdırılmış proqram təminatından (Excel, Word, Power Point, Photoshop və ya analitik proqramlardan hər hansı biri ilə (SPSS, Stata, Python kimi proqramlarla) işləmək, sadə analizləri eməyi bacarmaq; (PK-5)	1. Seçmə fənn HF-B04.2
4	Statistik və ekonometrik metodologiyası tətbiq etmək bacarıqları	1.İqtisadi məlumatların təhlili və sistemləşdirilməsi üçün statistik biliklərə sahib olmaq, kəmiyyət və keyfiyyət məlumatlarını toplamaq, təhlil etmək və proqnozlaşdırmanı bacarmaq; (PK-6) 2.İqtisadi məsələlərin empirik tədqiqində ortaya çıxan problemləri həll etmək üçün ekonometrik metodologiyayı öyrənmək və tətbiq edə bilmək; (PK-7) 3. Maliyyə təhlili və maliyyə qərarlarının alınmasında istifadə olunan statistika və ekonometrika üzrə biliklərə malik olmaq; (PK-21) 4.Tədqiqat və analitik düşünmə qabiliyyətinə malik olmaq, qəbul ediləcək qərarlar və həyata keçiriləcək layihələrin proseslərini və nəticələrini qabaqcadan proqnozlaşdırmaq, strateji yanaşma hazırlanmasını bacarmaq; (PK-31)	1.Statistika 2. Ekonometrika
5	İdarəetmə bacarıqları	1.İdarəetmə və təşkilatla bağlı baza biliklərə yiyələnmək, ixtisas üzrə məlumatları analitik və sisteməlik şəkildə təhlil edə bilmək; (PK-8) 2.Marketing fəaliyyətinin elmi-nəzəri və konseptual əsaslarına dair baza biliklərinə sahib olmaq; (PK-13) 3.İdarəetmədəki və təşkilatdakı mövcud problemləri qavrama və həlli yollarını təklif etmək ilə bağlı biliklərə sahib olmaq; (PK-14) 4.Biznesin idarə edilməsi üzrə müvafiq fəaliyyət və metodları təklif etmək və planlaşdırmaq, onların qısa və uzunmüddətli nəticələrini təhlil etmə bacarığına sahib olmaq; (PK-15) 5.Risqlərin müəyyənləşdirilməsi və idarə olunması üzrə biliklərə malik olmaq; (PK-28) 6.Kollektivdə birgə işləmə və idarəetmə üzrə bilik və bacarıqlara malik olmaq; (PK-30) 7. Maliyyə sektoru və bazarları üzrə biliklərə malik olmaq və maliyyə bazarlarının son inkişaf tendensiyaları haqqında biliklərə sahib olmaq (PK-24)	1.Menecment 2.Maliyyə menecmenti (F-9) 3.Maliyyə risklərinin idarə edilməsi 4. Maliyyə bazarları 5.Maliyyə uçotu (F-3)
6	Maliyyə hesabatlarını təhlil etmək bacarıqları	1. Nəzəri iqtisadi biliklərə malik olmaq və maliyyə sektorunda bu bilikləridən istifadə etməyi bacarmaq (PK-20); 2. Beynəlxalq iqtisadiyyatın makroiqtisadi mənzərəsini, sosial-iqtisadi göstəricilərin dinamikasını, iqtisadi siyasətin əsas konturlarını bilmək, sektoral təhlil aparmağı bacarmaq; (PK-12)	1.İnvestisiyaların idarə edilməsi 2. Seçmə fənn İPSF- B 02 3. Seçmə fənn İPSF- B 05 4. Seçmə fənn

		3. İnvestisiya layihələrinin hazırlanması, qiymətləndirilməsi, qərarların alınması və investisiya portfelinin idarə olunması üzrə bacarıqlara sahib olmaq (PK-25);	İPSF- B 08 5. Seçmə fənn İPSF- B 11
		4. Maliyyə biznesinin idarə edilməsi üzrə müvafiq fəaliyyət və metodları təklif etmək və planlaşdırmaq, onların qısa və uzunmüddətli nəticələrini təhlil etmə bacarığına sahib olmaq (PK-15).	
7	Mühasibat üzrə biliklərə və maliyyə hesabatlarını tərtib etmək bacarıqlarına malik olmaq	1.Mühasibatın elmi-nəzəri və konseptual əsaslarına dair baza biliklərə sahib olmaq; (PK-9)	1.Maliyyə uçotu (F-3) 2. Seçmə fənn İPSF- B 06 3. Seçmə fənn İPSF-B 09
		2.İdarəetmə və təşkilatla bağlı baza biliklərə yiyələnmək, ixtisas üzrə məlumatları analitik və sistematik şəkildə təhlil edə bilmək (PK-8);	
		3.Mühasibat üzrə biliklərə malik olmaq və maliyyə hesabatlarını təhlil etməyi bacarmaq; (PK-22)	
8	Audit yoxlama - ekspert işlərini təşkil etmək və aparmaq bacarığı	1.Audit və nəzarət üzrə biliklərə malik olmaq və effektiv audit və təminat tapşırıqlarını yerinə yetirməyi bacarmaq;	1. Seçmə fənn İPFS-B10
9	Dövlət maliyyəsi və vergi öhdəlikləri üzrə hesabatları tərtib etmək bacarığı	1. Büdcə münasibətlərini, vergi sistemini, fiskal siyasəti, dövlət borclarının idarə olunmasını özündə ehtiva edən dövlət maliyyəsi üzrə biliklərə malik olmaq (PK-30).	1.Vergitutma (F-6)
10	Maliyyə münasibətlərinin idarə edilməsi bacarıqları	1.Korporativ maliyyə üzrə biliklərə malik olmaq və maliyyə təhlilində istifadə etməyi bacarmaq (PK-23)	1. Korporativ maliyyə 2. Dövlət maliyyəsi 3. Seçmə fənn İPFS-B03 3. Seçmə fənn İPFS-B04 4. Seçmə fənn İPFS-B07
		2. Sığorta sektorunda fəaliyyətlərin təşkili və idarə olunması üzrə biliklərə malik olmaq (PK-31)	
		3.Büdcə münasibətlərini, vergi sistemini, fiskal siyasəti, dövlət borclarının idarə olunmasını özündə ehtiva edən dövlət maliyyəsi üzrə biliklərə malik olmaq (PK-30)	
		4. Bank sektorunda fəaliyyətlərin təşkili və idarə olunması üzrə bacarıqlara sahib olmaq (PK-27)	
Təcrübə			

12	Nəzəri biliklərin təcrübədə tətbiqi bacarıqları	1.Karyera barədə ilkin anlayışları, karyera inkişaf fəaliyyətlərini, iş mü sahibəsinə hazırlıq prosedurlarını və mü sahibə texnikalarını bilmək, karyera yol xəritəsinin tərtib olunmasını və texnikaları, iradə, motivasiya və pozitiv düşüncə, işgüzar etika, iş axtarma strategiyaları, eləcə də iş üçün müraciət qaydalarını, peşəkar CV, rezume, istək və tövsiyə məktublarının hazırlanmasını bacarmaq; (PK-16)	Karyera planlaması
12		1.Vaxtın effektiv idarə edilməsini, stress menecmentini, kreativ, tənqidi və analitik düşüncə formalarını bilmək, problem həll etmə və qərarvermə texnikalarına, nəqliyyat bacarıqlarına sahib olmaq, eləcə də komanda işinin qurulmasını bilmək və liderlik prinsiplərinə yiyələnmək; (PK-17)	Yumuşaq bacarıqlar (Soft skills)
13		1.Layihələrin idarə edilməsində və digər çox istifadə olunan proqram təminatlarından istifadəni bacarmaq, iş həyatında şifahi və yazılı kommunikasiya vasitələrindən istifadə etməyi bacarmaq; (PK-18)	Sərt bacarıqlar (Hardskills)
	(Yumşaq bacarıqlar) 9 kredit	Maliyyənin nəzəri əsaslarına sahib olmaq, bank və kredit əməliyyatlarını təşkil etməyi bilmək, maliyyə, investisiya bölməsinin funksiyalarını, fəaliyyət planını tənzimləməyi, hüquq və vəzifələrini müəyyənləşdirməyi, təsərrüfat əməliyyatlarını rəsmiləşdirməyi və maliyyənin sənəd dövriyyəsinə təşkil etməyi bilmək, müəssisənin maliyyə hesabatlarını tərtib etməyi və maliyyə hesabatlarının təqdim olunması proseduru mənimsəmək, statistik hesabatların strukturu və tərtibi qaydalarını mənimsəmək, statistik hesabatlarla maliyyə hesabatlarının qarşılıqlı əlaqəsini dərk etmək və statistik hesabatları təqdim etməyi bilmək.	
	Bank işi		
	Maliyyə təhlili		
	(Sərt bacarıqlar) 10 kredit	İxtisas üzrə proqram təminatlarında işləməyi bacarmaq, vergi sferasında istifadə olunan proqram təminatlarının iş prinsipini dərk etmək və proqramları istifadə etməyi bacarmaq, statistik hesabatların onlayn təqdim olunması qaydalarını və proqram təminatını istifadə etməyi bacarmaq, vergilər üzrə öhdəlikləri hesablamağı və hesabatların hazırlanmasını bacarmaq, vergi bəyannamələri tərtib etməyi bacarmaq, Bəyannamələri BTP proqramında tərtibi və onlayn təqdim edilməsini bacarmaq.	
	İxtisasın proqram təminatı		
	Vergi inzibətçiliyi		

3. Təhsil Proqramının strukturu

3.1. "050406 - Maliyyə" ixtisası üzrə Təhsil Proqramı 240 (4 il) AKTS kreditindən ibarətdir. Kreditlər aşağıdakı şəkildə bölüşdürülür:

Cədvəl 1

Fənlərin sayı	Fənnin adı	AKTS krediti
Ümumi fənlər		30
1	Azərbaycan tarixi <i>Bu fənn ən qədim dövrlərdən başlayaraq müasir dövrdə Azərbaycan xalqının keçdiyi tarixi inkişaf yolunun mərhələlərini ardıcılıqla</i>	5

	<i>öyrənir. Tələbələrımızdə vətənpərvərlik hissini aşılamaq üçün bütüm tarixi mərhələlərdə yaranmış dövlətlərin siyasi tarixi, ayrı-ayrı şəxsiyyətlərin qəhrəmanlıq nümunələri tarixi faktlar əsasında şərh olunur. Tarixi keçmişimizdən yararlanmaqla yanaşı əsas məqsəd tələbələrdə geniş dünyagörüşünün, vətən sevgisinin, tarixi hadisələri analitik təhlil etmə qabiliyyətinin və hadisələrdən, siyasi proseslərdən düzgün nəticə çıxarmaq qabiliyyətini formalaşdırmaqdan ibarətdir.</i>	
2	Azərbaycan dilində işgüzar və akademik kommunikasiya <i>Bu fənn çərçivəsində tələbələrə Azərbaycan dilində təqdimat etmək, nətiqlik, akademik və işgüzar yazı bacarıqlarının aşılmasına xüsusi diqqət yetirilməlidir.</i>	4
3	Xarici dildə işgüzar və akademik kommunikasiya <i>Bu fənn çərçivəsində tələbələrə ixtisası üzrə xarici dillərdən birində təqdimat etmək, nətiqlik, akademik və işgüzar yazı, şifahi və yazılı bacarıqların aşılmasına xüsusi diqqət yetirilməlidir.</i>	15
4	Seçmə fənlər (Seçmə fənlər Universitet tərəfindən müəyyən edilir. İxtisasın spesifikasiyasından asılı olaraq seçmə fənlərə əlavələr edilə bilər.)	6
4.1	Fəlsəfə Sosiologiya Azərbaycan Respublikasının Konstitusiyası və hüququn əsasları Məntiq Etika Multikulturalizmə giriş	3
4.2	İnformasiya texnologiyaları (ixtisas üzrə) İnformasiyanın idarə edilməsi Sahibkarlığın əsasları və biznesə giriş Politologiya	3

İxtisas fənləri		120
5	İqtisadiyyata giriş <i>Bu fənnə müəhim iqtisadi anlayışlar izah edilir, bazar iqtisadiyyatının ümumi xarakteristikası verilir və məhdud iqtisadi ehtiyatların səmərəli istifadə olunmasında bazar mexanizminin rolu müəyyənləşdirilir. İqtisadi subyektlərin qərar qəbul etməsini şərtləndirən prinsiplər açıqlanır.</i>	6
6	Mikroiqtisadiyyat <i>İqtisad subyektlərin mənfəəti və faydasını maksimum/araşdırmaq baxımından davranışlarını öyrənir müvafiq bazar rəqabəti modellərindən ev təsərrüfatları və firmaların qəbul etdikləri qərarları şərtləndirən amilləri təhlil edilir, iqtisadi ehtiyatların səmərəli istifadəsində bazar mexanizminin üstünlükləri və çatışmazlıqları göstərilir.</i>	10

7	Makroiqtisadiyyat <i>İqtisadi ehtiyatların bütövlükdə rəşional istifadə edilməsi baxımından ölkədə dayanıqlı iqtisadi artımın və makroiqtisadi sabitliyin təmin edilməsi, iqtisadi ehtiyatların tam və səmərəli istifadə edilməsi, işsizliyin və inflyasiyanın minimumlaşdırılması, xarici iqtisadi əlaqələrin optimallaşdırılmasının nəzəri və praktiki məsələləri təhlil edilir. Problemlərin həll edilməsində dövlətin iqtisadi siyasətinin istiqamətləri göstərilir.</i>	10
8	Xətti cəbr və riyazi analiz <i>"Xətti cəbr və riyazi analiz" fənni "Xətti cəbr" və "Riyazi analiz" bölmələrindən ibarətdir. "Xətti cəbr" xətti tənliklər, xətti fəza, xətti çevirmə kimi xətti təbiətə malik obyektləri, "Riyazi analiz" isə diferensial, integral hesabının köməkliyi ilə funksiya və dəyişən kəmiyyətləri öyrənir.</i>	8
9	Ehtimal nəzəriyyəsi və riyazi statistika <i>"Ehtimal nəzəriyyəsi və riyazi statistika" fənni "Ehtimal nəzəriyyəsi" və "Riyazi statistika" bölmələrindən ibarətdir. "Ehtimal nəzəriyyəsi" təsadüfi hadisələrin baş verməsinin riyazi qanunauyğunluqlarını, "Riyazi statistika" isə statistik qanunauyğunluqların, müəyyən edilməsi məqsədi ilə məlumatın yığılmasının, emalının və müşahidələrin nəticələrinin interpretasiyasının riyazi usullarını öyrənir.</i>	8
10	İKT - baza komputer bilikləri <i>Bu fənn iqtisadi yönümdə təhsil alan gələcək mütəxəssislərə müasir informasiya proseslərinin həyata keçirilməsində istifadə olunan üsul və vasitələr haqqında geniş məlumat verir, iqtisadi proseslərin ayrılmaz tərkib hissəsi olan yeni informasiya və İnternet texnologiyaları iizrə müasir bilikləri aşılır.</i>	8
11	Statistika <i>Bu fənn keyfiyyətə müəyyən edilmiş kütləvi sosial-iqtisadi hadisə və proseslərin kəmiyyət tərəfini, onların tərkibini, bölgüsünü, konkret məkan və zaman şəraitində mövcud qarşılıqlı asılılıqlarını və qanunauyğunluqlarını öyrənir.</i>	10
12	Ekonometrika <i>Bu fənn riyazi və statistik metod, modellərdən istifadə edərək iqtisadi obyektlərin və proseslərin spesifik kəmiyyət və keyfiyyət əlaqələrini öyrənir.</i>	10
13	Menecment <i>Bu fənn menecmentin əsas funksiyalarını, menecerlərin rollarını, təşkilati quruluşların və onların hər birinin üstün və mənfi cəhətlərini,</i>	7

	<i>liderlik növlərini öyrənir, təşkilatlardakı qrup və komanda dinamikasını, təşkilat mədəniyyətini, müxtəlifliyin faydalarını tədqiq edir.</i>	
14	Maliyyə uçotu <i>Bu fənn çərçivəsində tələbələrə mühasibatın əsas prinsipləri, ikili yazılış qaydaları aşılamaqla yanaşı, iqtisadi amillərin və hadisələrin müəssisənin maliyyə cədvəllərinə təsirləri izah olunur.</i>	6
15	Korporativ maliyyə <i>Bu fənn çərçivəsində tələbələrə korporativ maliyyənin mahiyyəti, funksiyaları və təşkili prinsipləri, müəssisənin maliyyə resursları sistemi, maliyyə mexanizminin mahiyyəti. maliyyə riskləri, əsas və dövrüyyə kapitalının idarə olunması və investisiya ilə bağlı biliklər tədris olunur.</i>	6
16	Dövlət maliyyəsi <i>Bu fənn çərçivəsində tələbələrə dövlətin gəlir və xərcləri, vergilər, dövlət büdcəsi və fiskal siyasət haqqında biliklər tədris edilir.</i>	6
17	Maliyyə bazarları <i>Bu fənn çərçivəsində tələbələr maliyyə bazarlarının fəaliyyət prinsipləri, bazar alətləri haqqında biliklər aşılır, maliyyə bazarlarının digər bazarlarla əlaqəsi təhlil edilir.</i>	4
18	İnvestisiyanın idarəedilməsi <i>Bu fənn çərçivəsində tələbələrə risk və gəlir, portfelin diversifikasiyası metodları, aktivlərin bölgüsü qaydaları, investisiya qərarlarının alınması haqqında biliklər tədris edilir.</i>	6
19	Maliyyə risklərinin idarəedilməsi <i>Bu fənn çərçivəsində tələbələrə maliyyə risklərinin idarəedilməsi üsulları, vasitələri və maliyyə risklərini hesablama metodları haqqında biliklər tədris olunur.</i>	4
20	Vergitutma <i>Bu fənn çərçivəsində tələbələrə vergi münasibətləri iştirakçılarının hüquq və vəzifələri, vergilərin hesablanması və ödənilməsi, vergi yoxlamaları, maliyyə sanksiyaları, vergitutmanın formaları və s. məsələləri haqqında zəruri biliklər tədris olunur.</i>	4
21	Maliyyə menecmenti <i>Bu fənn çərçivəsində tələbələrə müəssisənin ehtiyac duyduğu vəsaitlərin ən uyğun şərtlərlə təmin edilməsinə, qorunmasına, istifadə və idarə edilməsinə dair biliklər tədris olunur.</i>	4
22	Mülki müdafiə <i>Bu fənn çərçivəsində müxtəlif global FH-rın sürətlə artdığı müasir dövrdə insanın ətraf mühitində təhlükəsizliyinə və sağlamlığının</i>	3

	<i>qorunmasına yönəldilmiş qaydalar tədris olunur. Bu fənn həmçinin zərərli amillərin aşkara çıxarmasını və eyniləşdirməsini, insanın mühavizəsinin metod və vasitələrini, zərərli ya təhlükəli amillərin minimum dərəcəyə qədər azalılması yollarını, sülh ya müharibə dövrü baş verən qəza hallarının, fəlakətlərin nəticələrini aradan qaldırmaq üçün tədbirlərin görülməsilə bağlı məsələləri əhatə edir.</i>	
	Peşə hazırlığının seçmə fənn blokları	60
23 İPFS-B01	1. Azərbaycan iqtisadiyyatı 2. Müəssisənin iqtisadiyyatı 3. Əmək bazarının iqtisadiyyatı 4. Regional iqtisadiyyat 5. Beynəlxalq iqtisadiyyat 6. Xidmətlər iqtisadiyyatı	5
24 İPFS-B02	1. Maliyyə investisiyaları 2. Mərkəzi bank işi 3. Fiskal siyasət və dövlət maliyyəsi 4. Maliyyə vasitəçiliyi nəzəriyyəsi 5. İnvestisiyaların maliyyələşdirilməsi və kreditləşdirilməsi 6. Qiymətli kağızlar bazarı	6
25 İPFS-B03	1. Sığorta işi 2. Sosial təminat sistemləri və fondları 3. Sığorta şirkəti və aktuarlıq 4. Aktivlərin idarə edilməsi və qiymətləndirilməsi 5. Beynəlxalq ticarət maliyyəsi və ödəniş 6. Sığorta nəzəriyyəsi	5
26 İPFS-B04	1. Pul və banklar 2. Bank əməliyyatları 3. Pul nəzəriyyəsi 4. Mərkəzi bankçılıq 5. Bank işi 6. Pul nəzəriyyəsi və siyasəti	5
27 İPFS-B05	1. Maliyyə biznesi 2. Beynəlxalq biznes maliyyəsi 3. Biznes maliyyəsi və uçot 4. Sahibkarlıq maliyyəsi və vençur kapitalı 5. Qiymət siyasəti 6. Biznesin əsasları	6
28 İPFS-B06	1. Maliyyə təhlili 2. Nəzarət işi 3. İdarəetmə təhlili 4. Maliyyə hesabatlarının təhlili 5. Beynəlxalq maliyyə hesabatlarının təhlili 6. İqtisadi təhlil	6
29 İPFS-B07	1. Büdcə sistemi 2. Dövlətin gəlir və xərclərinin idarəedilməsi	5

	3. Xərclərin idarəedilməsi 4. Vergi inzibatçılığı 5. Beynəlxalq vergitutma 6. Büdcənin idarəedilməsi	
30 İPFS-B08	1. Beynəlxalq maliyyə 2. Xarici ölkələrin maliyyəsi və beynəlxalq maliyyə-kredit münasibətləri 3. Maliyyə riyaziyyatı 4. Beynəlxalq maliyyə korporasiyaları 5. Maliyyə institutları və bazarların maliyyə texnologiyaları 6. Maliyyə bazarları	6
31 İPFS-B09	1. Maliyyə hesabatlılığı 2. Maliyyə hesabatlarının beynəlxalq standartları 3. Beynəlxalq maliyyə hesabatları standartları 4. Uçot və hesabatlığın əsasları 5. Maliyyə nəzarəti və audit 6. Mühasibat uçotunda maliyyə nəzarəti	6
32 İPFS-B10	1. Audit 2. Daxili nəzarət və daxili audit 3. Praktiki audit 4. Risk və nəzarət 5. Daxili audit 6. Mühasibat uçotu və audit	4
33 İPFS-B11	1. Maliyyənin əsasları 2. Maliyyə və bank nəzəriyyəsi 3. Maliyyə 4. Müasir maliyyənin əsasları 5. Biznes maliyyəsi 6. Beynəlxalq biznes maliyyəsi	6
Təcrübə		30
1	Karyera planlaması	5
2	Yumşaq bacarıqlar (Soft skills)	9
3	Sərt bacarıqlar (Hard skills)	10
4	İstehsalat təcrübəsi/layihə	6
CƏMİ		240

4. Tədris və öyrənmə

4.1. Tədris və öyrənmə mühiti elə təşkil olunmalıdır ki, tələbələr təhsil proqramında nəzərdə tutulan təlim nəticələrini əldə edə bilsinlər.

4.2. Tədris və öyrənmə metodları müvafiq sənədlərdə (məsələn, müəllimin sillabusunda və s.) təsvir edilməli və ictimaiyyətə (məsələn, universitetin veb sahifəsində, proqramın broşurlarında və s.) açıq olmalıdır.

4.3. Tədris və öyrənmə metodları innovativ təhsil təcrübələri nəzərə alınaraq davamlı şəkildə nəzərdən keçirilməli və təkmilləşdirilməlidir. Tədris və öyrənmə metodlarının

müntəzəm şəkildə təkmilləşdirilməsi universitetin keyfiyyət təminatı sisteminin bir hissəsi olmalıdır.

4.4. Təlim prosesində fərqli tədris metodlarından istifadə edilməlidir. Bu metodlar tələbəyönümlü yanaşmanı və tələbələrin təlim prosesindəki fəal rol oynamasını təşviq etməlidir. İstifadə edilə biləcək tədris və öyrənmə metodlarına aşağıdakıları nümunə olaraq göstərmək olar:

- mühazirə, seminarlar, praktiki tapşırıqlar;
- təqdimatlar və müzakirələr, debatlar;
- müstəqil iş/araşdırma (məsələn, praktiki nümunələrlə iş);
- layihələr;
- problemlərə əsaslanan tədris;
- sahə işləri;
- rol oyunları;
- hesabatlar;
- qrup qiymətləndirməsi;
- ekspert metodu;
- video və audio konfrans texnologiyaları;
- video və audio mühazirələr;
- distant təhsil;
- simulyasiyalar;
- və s.

4.5. Təhsildə nəzəriyyə və praktiki təlim arasında tarazlıq gözlənilməlidir. Əsas diqqət əmək bazarının dəyişən ehtiyaclarına uyğun olaraq praktiki bacarıqların gücləndirilməsinə yetirilməlidir.

4.6. Təhsil proqramı tələbələrin müstəqilliyini dəstəkləməli və ömürboyu təlim konsepsiyasını inkişaf etdirməlidir. Təhsil prosesinin sonunda tələbə hər hansı istiqamətdə müstəqil işləyə bilməli və təhsilini ömürboyu davam etdirməyi bacarmalıdır.

5. Qiymətləndirmə

5.1. Qiymətləndirmə elə təşkil olunmalıdır ki, tələbələrin gözlənilən təlim nəticələrini əldə etmələri səmərəli şəkildə ölçülə bilinsin. Bu, əldə olunan irəliləyişi monitorinq etməyə, təhsil proqramlarının nəticələrinə hansı dərəcədə nail olunduğunu qiymətləndirməyə, eləcə də tələbələrlə fikir mübadiləsinə şərait yaratmağa və təhsil proqramların təkmilləşdirilməsi üçün ilkin şərtlərin formalaşdırılmasına yardım etməlidir.

5.2. Qiymətləndirmə üsulları müvafiq sənədlərdə (məsələn, fənn proqramında, sillabusda və s.) təsvir edilməli və hamı üçün açıq olmalıdır (məsələn, universitetin veb sahifəsində, proqramın broşurlarında və s.).

5.3. Qiymətləndirmə üsulları innovativ tədris təcrübələri nəzərə alınaraq davamlı şəkildə nəzərdən keçirilməli və təkmilləşdirilməlidir. Qiymətləndirmə üsullarının müntəzəm şəkildə yenilənməsi Universitetin keyfiyyət təminatı sisteminin bir hissəsi olmalıdır.

5.4.Tədris prosesində fərqli qiymətləndirmə üsullarından istifadə edilməlidir. Bu üsullar tələbəyönümlü yanaşmanı və tələbələrin təlim prosesindəki fəal rol oynamasını təşviq etməlidir. İstifadə edilə biləcək qiymətləndirmə üsullarına nümunələr:

- yazılı tapşırıqlar;
- bilik və bacarıqlara dair testlər, kompyuter əsaslı testlər;
- şifahi təqdimatlar;
- sorğular;
- açıq müzakirələr;
- praktika hesabatları, sahə işləri hesabatları;
- praktikada, laboratoriyada müşahidələrə əsasən bacarıqların qiymətləndirilməsi;
- layihə işlərinə dair hesabatlar;
- portfolionun qiymətləndirilməsi;
- frontal sorğu;
- qrup şəklində və özünü qiymətləndirmə;
- və s.

Qeyd: sadalanan üsullar fənnin spesifikasiyasından asılı olaraq seçilə və (və ya) dəyişdirilə bilər.

5.5.Təlim nailiyyətlərinin qiymətləndirilməsində istifadə olunan üsullar aydın müəyyənləşdirilmiş meyarlara əsaslanmalıdır və təhsil müddətində tələbənin əldə etdiyi bilik, bacarıq və qabiliyyət səviyyəsini düzgün və etibarlı şəkildə müəyyən etməyə imkan verməlidir. Təlim nəticələrinin qiymətləndirilməsi zamanı müəllimlər şəffatlıq, qərəzsizlik, qarşılıqlı hörmət və humanistlik prinsiplərini rəhbər tutmalıdırlar.

5.6.Tələbələrə müəllimlərlə/qiymətləndiricilərlə təhsillərinin bütün aspektlərini, o cümlədən qiymətləndirmə prosesini müzakirə etmək imkanı verilməlidir. Universitet müvafiq qaydalara uyğun olaraq qiymətləndirmə prosesi, yaxud qiymətlə bağlı apelyasiya prosedurlarını müəyyən etməlidir.

5.7.Akademik etika təhsil prosesində önəmli yer tutur. Tələbələrə akademik dürüstlüyə riayət etmək, plagiarizm problemini anlamaq öyrədilir. Onlar intellektual əməyin əqli mülkiyyət hüquqları barəsində məlumatlandırılmalıdırlar.

6. Proqramın və hər bir fənnin təlim nəticələri

6.1. Təhsil proqramının təlim nəticələri, eləcə də hər bir fənnin təlim nəticələrinin müəyyənləşdirilməsi və hər bir fənnin sillabusunun hazırlanması Universitetin akademik heyətinin səlahiyyətindədir.

6.2.Təlim nəticələri akademik heyət tərəfindən Əlavə 1-dəki formaya uyğun olaraq müəyyənləşdirilir. Təlim nəticələri matrisində (Əlavə 2) fənlərlə təlim nəticələri arasındakı əlaqə əks olunmalıdır.

6.3.Təhsil Proqramının cəmiyyətin və əmək bazarının dəyişən ehtiyaclarına cavab verən nəzəri və praktiki məzmunu təmin etməsi məqsədilə fənlərin sillabusları müntəzəm şəkildə yenilənməlidir.

6.1.Təhsil Proqramı və fənlər üzrə təlim nəticələri

Universitet Təhsil Proqramının hər bir fənni üzrə gözlənilən təlim nəticələrini müəyyən etməlidir.

Təhsil Proqramının sonunda məzun aşağıdakı təlim nəticələrinə yiyələnməlidir:

MALİYYƏ İXTİSASI ÜZRƏ TƏLİM NƏTİCƏLƏRİ	
Ümumi təlim nəticələri	Fənlər
Azərbaycanın qədim və yaxın tarixində baş vermiş mövcud ictimai, siyasi, iqtisadi hadisələri araşdırmaq və təhlil etməyi bacarmalıdır.(PTN1)	1.Azərbaycan tarixi
Ana dilində və bir xarici dildə (xüsusilə ingilis dilində) peşəkar səviyyədə yazılı və şifahi danışmaq, ünsiyyət qurmaq və rəsmi yazışmalar aparmağı bacarmalıdır. (PTN2)	1.Azərbaycan dilində işgüzar kommunikasiya 2.Xarici dildə işgüzar və akademik kommunikasiya 3.Seçmə fənn HF-B 04.1 4.Mülki müdafiə
İnformasiya texnologiyalarından səmərəli istifadə etməyi və peşə fəaliyyətində ixtisaslaşdırılmış proqram təminatını tətbiq etməyi bacarmalıdır. (PTN3)	1. Seçmə fənn HF-B04.2 2.İKT - baza komputer bilikləri
Ümumi riyazi biliklərdən peşəkar fəaliyyətdə istifadə etməklə, statistik və ekonometrik metodologiyanı tətbiq etməyi bacarmalıdır. (PTN4)	1.Xətti cəbr və riyazi analiz 2.Ehtimal nəzəriyyəsi və riyazi statistika 3.Statistika 4.Ekonometrika
Peşə təlim nəticələri	
İqtisadi təfəkkür və iqtisadi düşüncə qabiliyyətinə malik olmaqla, milli-iqtisadi sosial-iqtisadi hadisə və proseslərin, iqtisadi münasibətlərin qanunauyğunluqlarını, mikro və makro prosesləri təhlil etməyi bacarmalıdır.(PTN5)	1.İqtisadiyyata giriş 2.Mikroiqtisadiyyat 3.Makroiqtisadiyyat 4.Seçmə fənn İPFS-B01
İxtisasla bağlı baza biliklərə malik olmaq və onları idarəetmədə tətbiq etməyi bacarmalıdır. (PTN6)	1.Menecment
Maliyyənin idarəedilməsində korporativ qanunvericilikdən və biznes qaydalarından istifadə etməyi bacarmalıdır. (PTN7)	1.Maliyyə menecmenti 2.Seçmə fənn İPFS-B05

Büdcə münasibətlərini, vergi sistemini, fiskal siyasəti, dövlət borclarının idarə olunmasını özündə ehtiva edən dövlət maliyyəsi üzrə bilikləri tətbiq etməyi bacarmalıdır (PTN8)	1.Seçmə fənni İPFS-B07 2.Dövlət maliyyəsi
Mühasibat uçotu üzrə nəzəri-praktiki biliklərə sahib olmalı, maliyyə hesabatlarını tərtib və təhlil etməyi bacarmalıdır (PTN9)	1.Maliyyə uçotu 2.Seçmə fənni 3.İPFS-B09 4.Seçmə fənni İPFS-B06
Audit yoxlama - ekspert işlərini təşkil etmək və nəticələr üzrə təklif-tədbirlər planı hazırlamağı bacarmalıdır. (PTN10)	1.Seçmə fənni İPFS-B10
Vergi qanuvericiliyini şərh etməyi, vergi hesabatlarını tərtib və təqdim etməyi bacarmalıdır. (PTN11)	1.Vergitutma
Maliyyə və sığorta sferasındakı prosesləri təhlil etmək, bank əməliyyatlarını icra etməyi və korporativ maliyyəni idarə etməyi bacarmalıdır. (PTN12)	1.Seçmə fənni İPFS-B08 2.Korporativ maliyyə 3.Seçmə fənni İPFS-B11 4.Seçmə fənni İPFS-B03 5.Seçmə fənni İPFS-B04
İnvestisiya layihələrinin idarə edilməsini, maliyyə bazarlarında əməliyyatları və maliyyə risklərini qiymətləndirməyi bacarmalıdır. (PTN13)	1.İnvestisiyanın idarə edilməsi 2.Maliyyə risklərinin idarəedilməsi 3.Maliyyə bazarları 4.Seçmə fənni İPFS-B02

"Azərbaycan tarixi" fənni üzrə təlim nəticələri (FTN)	
FTN 1	Azərbaycanın dünyanın ən qədim yaşayış məskənlərindən,ilk sivilizasiya məkanlarından biri olmasını müəyyən etməyi bacarmaq.
FTN 2	Azərbaycanın qədim.orta əsrlər və yeni dövrdə dövlətçiliyinin təşəkküllü şəraitini, siyasi, beynəlxalq amilləri təhlil etməyi bilmək.
FTN 3	Azərbaycan xalqının təşəkkülü, formalaşmasında ideoloji, iqtisadi və mədəni amillərin rolunu təhlil etməyi bacarmaq.
FTN 4	Azərbaycan xalqının mürəkkəb, həm də qəhrəmanlıq nümunələri ilə zəngin tarixinin mərhələlərini, hər dövrün fərqli xüsusiyyətlərini təhlil etməyi bacarmaq.
FTN 5	Azərbaycan dövlətinin müasir dünyada yeri və rolunu sistemli şəkildə öyrənmək.
FTN 6	Azərbaycan tarixinin inkişafının tarixi təcrübəsindən düzgün nəticələr çıxarmağı bilmək.

"Azərbaycan dilində işgüzar və akademik kommunikasiya" fənni üzrə təlim nəticələri (FTN)	
FTN 1	Qloballaşma şəraitində Azərbaycan dili və ona göstərilən dövlət qayğısı ilə bağlı məlumatlara yiyələnmək. Dövlət dili haqqında fərman və sərəncamlar, "Ulu Öndər Heydər Əliyev və Azərbaycan dili" mövzusunda təqdimatlar hazırlamağı öyrənmək. "Azərbaycan dilində işgüzar və akademik kommunikasiya" fənninin məqsəd və vəzifələrini bilmək. Kommunikasiyanın forma və funksiyaları, kommunikasiya

səviyyələri barədə biliklərə sahib çıxmaq.
FTN 2 Akademik kommunikasiya prosesində köməkçi nitq hissələrinin rolunun nədən ibarət olduğunu mənimsəmək. Şifahi və yazılı kommunikasiyalar. habelə nitqə verilən tələblər: nitqin düzgünlüyü, dəqiqliyi, aydınlığı, səlisliyi, təmizliyi, yığcamlığı, sadəliyi, zənginliyi ,rabitəliliyi və digər önəmli məsələlərin rolunu müasir tələblər səviyyəsində öyrənmək.
FTN 3 Kommunikasiya ritorikasının nədən ibarət olduğunu, ədəbi dilin üslublarını, Azərbaycan ədəbi dilinin aktiv və passiv leksikasını bilmək. Ədəbi dil və kommunikativlik, kommunikativliyin növləri, kommunikativlikdə rabitə və kommunikativ strategiya və yaradıcılıq texnologiyalarını mənimsəmək.
FTN 4 Dinləmə mədəniyyəti və dinləmənin kommunikasiyası növü kimi mahiyyətini öyrənmək. Dinləmə və diqqət, dinləmə formaları, dinləmə bacarıqlarının təkmilləşdirilməsinin önəmini qavramaq. Kommunikasiya mədəniyyəti, danışiq etikas və müraciət etiketləri barədə məlumatlara yiyələnmək. Təşkil olunmuş nitqin (mühazirə, məruzə, çıxış, spontan nitq) özünəməxsusluğunu bilmək.
FTN 5 Müasir Azərbaycan dilinin işgüzar üslubu barədə məlumatları və qaydaları öyrənmək. İşgüzar kommunikasiyada,məktubların rolu,elektron və onlayn kommunikasiyalar barədə biliklərini zənginləşdirmək.
FTN 6 Rəsmi-işgüzar sənədləri dili barədə məlumatları öyrənmək. İşgüzar kommunikasiyaların növləri və formaları, həmçinin dili və üslubu barədə məlumatlara yiyələnmək. İşgüzar kommunikasiyada Azərbaycan dilinin saflığının, orfoqrafiya qaydalarının və cümlə quruluşuna əməl olunmasının mahiyyətini öyrənmək. İşgüzar ritorika haqqında nəzəri və praktik çalışmalara sahib çıxmaq.
“Xarici dildə işgüzar və akademik kommunikasiya” fənni üzrə təlim nəticələri (FTN)
FTN 1 Ümumi ingilis dilində dinləmə,danışiq,oxu və yazı bacarıqlarına yiyələnmək, gündəlik söhbətləri eşidib anlama, onlara qeyri-rəsmi cavab vermə,dialoq qurma, mürəkkəb cümlələr düzgün zaman formasında şifahi işlətmə,ingilis dilində kiçik paraqrafların,qeyri-rəsmi məktubların yazılması,habelə kiçik mətnlərin oxuyub anlama,mətnlər üzrə suallara cavab vermə, A2 səviyyəsi üzrə lüğətə yiyələnmək;
FTN 2 Ümumi ingilis dilində B1 səviyyədə dialoqları dinləyib anlamaq, həmin səviyyə üzrə sözlərdən istifadə etməklə mürəkkəb strukturlu tabeli və tabesiz mürəkkəb cümlələr qurmaq; 150 sözlük esselər yazmaq, effektiv giriş və nəticə yazmaq bacarıqlarına yiyələnmək; rəsmi-məktubların strukturunu öyrənmək; həmin struktur üzrə işgüzar məktubun yazılışına yiyələnmək;rəsmi təqdimatların edilməsi;
FTN 3 Ümumi ingilis dilində B2 səviyyəsində kinoları izləmək,kitabları oxumaq, onlar haqda şərh yazmaq, onları təhlil etmək,etdikləri təhlilləri təqdimatlar vasitəsilə dinləyiciyə çatdırmaq;
FTN 4 İqtisadi terminlərin,habelə işgüzar ingilis dili lüğətinə yiyələnmək,deskriptiv yazı növündən istifadə edərək qrafiklərin,cədvəllərin,faiz göstərən sirkulyar qrafiklərin akademik şifahi təsviri; 3-cü şəxsin adından istifadə edərək fikirlər irəli sürmə, ümumi akademik fikir mübadiləsi aparmaq bacarığı;
FTN 5 İşgüzar mühitdə sərbəst dialoq, müzakirə,diskussiya aparmaq və debat etmək bacarığına yiyələnmək; özünü professional mühitdə ingiliscə təqdimetmə bacarığının formalaşması
FTN 6 2-ci və 3-cü conditional cümlələrin şifahi nitqdə düzgün işlədilməsi, vasitəli

nitqdə olan dialoqların vasitəsiz nitqdə şifahi istifadə etmə bacarığının inkişafı, akademik söz bazasına yiyələnmə və onlardan şifahi nitq zamanı asanlıqla istifadə edilməsi bacarığı; rəvan İngilis dilində akademik şəkildə danışma bacarığına yiyələnmə
"İqtisadiyyata giriş" fənni üzrə təlim nəticələri (FTN)
FTN 1 Baza iqtisadi anlayışları və onların qarşılıqlı əlaqəsini,iqtisadi subyektlərin davranış prinsiplərini öyrənilməsi;
FTN 2 İqtisadiyyatda bazar mexanizminin rolu haqqında təsəvvürə malik olacaq, iqtisadi hadisə və prosesləri məzmun və formal təhlilinin ilkin vərdişlərini öyrədilməsi;
FTN 3 İqtisadiyyatda baş verən prosesləri başa düşmək üçün nəzəri bazaya malik biliklərin verilməsi;
FTN 4 Bazar mexanizminin əsas elementləri olan tələb təklif qiymət rəqabət onların qarşılıqlı əlaqəsini;
FTN 5 Bazar iqtisadiyyatının fəaliyyət qanunauyğunluqlarını;
FTN 6 İqtisadi subyektlərin qərarların qəbul etmə mexanizmini;
"Mikroiqtisadiyyat" fənni üzrə təlim nəticələri (FTN)
FTN 1 Ev təsərrüfatının və firmalar tərəfindən iqtisadi qərarların necə verildiyini;
FTN 2 İqtisadi subyektlər tərəfindən verilən qərarların məhsulların miqdarlarına və qiymətinə, istehsal amillərinə və resursların bölüşdürülməsinə necə təsir etməsini;
FTN 3 İstehlakçı davranışlarının fəaliyyətini öyrənir
FTN 4 Bazarın rəqabətliyi baxımından əsas növləri olan: Təkmil rəqabətli bazar,inhisarçı rəqabətli bazar,oliqapolik bazar,inhisar bazarları haqqında ümumi məlumatlar əldə edilir.
FTN 5 İctimai nemətlərin iqtisadi mahiyyəti və onlann ümumi rifaha təsirinin öyrənilməsi
FTN 6 Bazar iqsadi ehtiyatlarının səmərəli bölgüsünü təmin edə bilmədikdə , bazarın iflası zamanı iqsadiyyata dövlətin müdaxiləsinin zəruriliyini və bazar fəaliyyətinin yaxşılaşdırılmasına yönəldilmiş hökumətin siyasi tədbirlərinin öyrənilməsi
"Makroiqtisadiyyat" fənni üzrə təlim nəticələri (FTN)
FTN 1 Makroiqtisadi sabitliyi, dayanıqlı iqtisadi artımı, ehtiyatların tam istifadə olunmasını,infilasiya və işsizlik səviyyəsinin minimumlaşdırılmasını öyrənir.
FTN 2 Makroiqtisadi tarazlığın məcmu tələbvə məcmu təklif modeli
FTN 3 Makroiqtisadi tarazlığın Keynsin gəlirlər və xərclər modeli
FTN 4 Vergi-büdcə və pul kredit siyasəti
FTN 5 Əmtəə və pul bazarlarında makroiqtisadi tarazlıq
FTN 6 Açıq və qapalı iqtisadiyyalın makroiqtisadi təhlili
"Xətti cəbr və riyazi analiz" fənni üzrə təlim nəticələri FTN
FTN 1 Xətti cəbri tənliklər sistemi, xətti fəza, xətti çevirmə və digər xətti təbiətə malik olan riyazi obyektleri öyrənməyi;
FTN 2 Diferensial və inteqral hesabının köməkliyi ilə funksiya və dəyişən kəmiyyətlərin tədqiqini bilməyi;
FTN 3 Qeyd edilən riyazi biliklər əsasında iqtisadi və texniki məsələlərin həllində riyazi təhlil aparmaq qabiliyyəti yaratmağı;
FTN 4 Riyazi üsullardan istifadə etməyi və riyaziyyatdan istifadə olunacaq fənlərin tədrisi üçün nəzəri baza formalaşdırmağı;
FTN 5 İqtisadi məsələlərin həllində effektiv-riyazi həll üsullarını seçməyi;
FTN 6 Riyazi modelləşmənin əsasların öyrənilməsini.

"Ehtimal nəzəriyyəsi və riyazi statistika" fənni üzrə təlim nəticələri (FTN)
FTN 1 Təsadüfi hadisələrin və proseslərin baş verməsinin riyazi qanunauyğunluqlarını müəyyən etməyi ;
FTN 2 Məlumatların yığılmasının və müşahidələrin nəticələrinin emalının riyazi üsullarını öyrətməyi
FTN 3 Öyrənilən riyazi üsullar əsasında İqtisadi və texniki məsələlərin həllində riyazi təhlil aparmaq qabiliyyətini yaratmağı;
FTN 4 Riyazi modelləşmənin həyata keçirilməsində effektiv riyazi həll üsullarını seçməyi:
FTN 5 Riyaziyyatdan istifadə olunacaq digər fənlərin tədrisi üçün nəzəri baza formalaşdırmağı
FTN 6 Məntiqi və alqoritmik düşüncə tərzini formalaşdırmağı.
"İKT-baza kompüter bilikləri" fənni üzrə təlim nəticələri (FTN)
FTN 1 İnformasiyanın alınması, saxlanması və emalının əsas üsul və vasitələrinə yiyələnmək. kompüterdən informasiyanın idarə edilməsi vasitəsi kimi istifadə bacarığına və qlobal kompüter şəbəkələrində informasiya ilə işləmə qabiliyyətinə malik olmaq.
FTN 2 Qoyulmuş məsələyə uyğun olaraq iqtisadi verilənlərin emalı üçün emal vasitələrini seçmə,hesablamanın nəticələrini təhlil etmə və alınmış nəticələri əsaslandırma bacarığına yiyələnmək.
FTN 3 Daxili və xarici mənbələrdən istifadə edərək zəruri verilənləri toplama, təhlil etmə və analitik hesabat hazırlama bacarığına yiyələnmək.
FTN 4 Analitik və tədqiqat məsələlərinin həlli üçün müasir texniki vasitələrdən və informasiya texnologiyalarından istifadə bacarığına malik olmaq.
FTN 5 Kommunikativ məsələlərin həlli, internetdə axtarış və arayış sistemləri vasitəsilə peşə əhəmiyyətli informasiyanın axtarışı və seçimi vasitələrindən və informasiya texnologiyalarından istifadə qabiliyyətinə malik olmaq
FTN 6 Təlim və özünü təlim proseslərində iştirak üçün İKT vasitələrindən istifadə imkanlarına malik olmaq
"Statistika" fənni üzrə təlim nəticələri (FTN)
FTN 1 Praktiki vəzifələrin həlli üçün zəruri olan məlumatların toplanması, işlənməsi və təhlilinin statistik metodologiyasını mənimsəmək
FTN 2 Statistik məlumatların toplanması, saxlanması, ilkin işlənməsinin üsul və metodlarını seçməyi və onların tətbiqini, müasir informasiya mənbələri ilə işləməyi bacarmaq
FTN 3 Təsviri statistikanın metodları əsasında toplanmış statistik məlumatların ümumiləşdirilməsini, təhlil məqsədilə əlverişli formada təqdim etməyi bacarmaq.
FTN 4 İnformasiya əldə edilməsinin mühüm vasitəsi kimi statistik göstəricilərin hesablanması, onların izahını, optimal qərarların qəbul edilməsi üçün nəticələr formalaşdırmağı bacarmaq.
FTN 5 Statistik metodologiyanın praktiki tətbiqini, uçot və statistikanın beynəlxalq standartlarına və qaydalarına uyğun olaraq istənilən həcmdə məlumatlarla işləməyi, yüksək statistik texnologiyaların tətbiqini, düzgün və əsaslandırılmış nəticələri formalaşdırmağı bacarmaq
FTN 6 İnformasiyanın idarəedilməsinin mühüm vasitəsi kimi informasiya-kommunikasiya texnologiyalarından istifadəni bacarmaq.

"Ekonometrika" fənni üzrə təlim nəticələri (FTN)	
FTN 1	İqtisadi məsələnin formalaşdırılması və fərziyyələrin qurulması, iqtisadi məsələni təsvir etmək üçün zəruri olan göstəricilər sisteminin seçilməsi bacarıqlarını əldə etmək
FTN 2	İzaholunan və izahedici dəyişənlər üçün zəruri olan statistik məlumatların toplanması, ilkin emalı və bu istiqamətdə zəruri biliklərə yiyələnmək
FTN 3	Modelin spesifikasiyasının qurulması, iqtisadi göstəricilər arasında əlaqənin formasının nəzəri əsaslandırılmasını bacarmaq
FTN 4	Ekonometrik modelin parametrlərinin və bütövlükdə modelin qiymətləndirilməsi, müvafiq testlərin realizə olunmasında müasir tətbiqi proqram paketlərindən istifadə bacarıqlarına yiyələnmək
FTN 5	İzaholunan iqtisadi göstəricilərin proqnoz ssenarilərinin verilməsi və onlardan istifadə mexanizmlərinin hazırlanması bacarığına yiyələnmək
FTN 6	Ekonometrik modellərin nəticələrinin praktiki qərarların qəbul edilməsi üçün formalaşdırılması bacarıqlarına yiyələnmək.
"Menecment" fənni üzrə təlim nəticələri (FTN)	
FTN 1	Menecmentin əsas funksiyalarını və menecerlərin rollarını təsvir etmək
FTN 2	Menecerlərin planlaşdırma prosesini təşkilatın missiyası, vizyonu və dəyərləri ilə necə uyğunlaşdırdığını izah etmək
FTN 3	Ümumi təşkilati quruluşların və hər birinin üstünlük və mənfi cəhətlərini müəyyənləşdirmək
FTN 4	Təşkilatlardakı qrup və komanda dinamikasını anlamaq
FTN 5	Təşkilat mədəniyyətini və müxtəlifliyin faydalarını anlamak
FTN 6	Güclü və zəif liderliyi və liderlik növlərini tanımaq
"Maliyyə uçotu" fənni üzrə təlim nəticələri (FTN)	
FTN 1	Maliyyə hesabatlarının hazırlanması zamanı istifadə olunan konseptual çərçivəni və qanunvericilik qaydalarını bilmək və tətbiq etmək bacarığına
FTN 2	Mühasibat sistemində ikili yazışma sistemini (müxabirləşməni) bilmək və mühasibat əməliyyatlarının apararkən uyğun standart və qaydaları tətbiq etmək bacarığına
FTN 3	Mühasibat əməliyyatlarının nəzəri və praktiki cəhətdən maliyyə bərabərliyinə təsirini anlamaq və onların uçotunu mühasibat hesablarında ikili yazılış metodu ilə etmək bacarığına
FTN 4	Hesabat dövrü üzrə əməliyyatların uçotu əsasında yoxlama balansını hazırlamaq və müvafiq düzəlişləri etmək bacarığına
FTN 5	Maliyyə uçotunun əsas prinsiplərini və anlayışlarını, mühasibat uçotu metodlarını tətbiq etməklə əsas maliyyə hesabatlarını hazırlamaq bacarığına
FTN 6	Maliyyə hesabatları əsasında maliyyə əmsallarını hesablamaq bacarığına
"Korporativ maliyyə" fənni üzrə təlim nəticələri (FTN)	
FTN 1	Pulun zaman dəyərini hesablama və investisiya layihələri üzrə qərarların verilməsi meyarlar, pul axınlarının qiymətləndirilməsi bacarığına
FTN 2	Maliyyə aktivlərinin qiymətləndirilməsi modeli (CAPM) və faktor modellərini təhlil etmək bacarığına
FTN 3	Törəmə qiymətli kağızları qiymətləndirmə və effektiv bazarlarda fəaliyyətləri təhlil etmə bacarığına

FTN 4 Korporativ kapital strukturu seçimi etmək və leverecləri (maliyyə əmsallarını) təhlil etmək bacarığına
FTN 5 Assimetrik informasiyanı, agentlik xərclərini təhlil etmək və kapital quruluşu etmək bacarığına
FTN 6 Divident siyasəti, şirkət birləşmələri və şirkət transfer əməliyyatlarını təhlil etmək bacarığına
"Dövlət maliyyəsi" fənni üzrə təlim nəticələri (FTN)
FTN 1 İctimai və fərdi tələbatların qarşılınması, iqtisadiyyatda kənar effektlər çərçivəsində dövlətin iqtisadi subyekt kimi fəaliyyətlərini əsaslandırmaq bacarığına
FTN 2 Dövlət gəlir və xərclərinin növləri, təsnifatı, iqtisadiyyata təsirlərini müəyyənləşdirmək və təhlil etmək bacarığına
FTN 3 Vergitutmaya dair nəzəri biliklərdən istifadə etməklə vergi sistemi və vergi siyasətini təhlil etmək bacarığına
FTN 4 Dövlət büdcəsi, büdcə sistemi və büdcədən kənar fondları haqqında biliklərə malik olmaq, büdcə prosesini bilmək və büdcə hesabatlarını təhlil etmək bacarığına
FTN 5 Dövlət borcları, onların təsnifatı və iqtisadiyyata təsirlərini təhlil etmək bacarığına
FTN 6 Dövlətin iqtisadi məqsədləri istiqamətində apanlan fiskal siyasəti təhlil etmək bacarığına
"Maliyyə bazarları" fənni üzrə təlim nəticələri (FTN)
FTN 1 Maliyyə bazarları və onun peşəkar iştirakçıları haqqında biliklər əldə etməlidir
FTN 2 AR Maliyyə bazarlarının formalaşması barədə biliklər əldə etməlidir
FTN 3 Valyuta bazarları, Kredit bazarı, Sığorta bazarları və Qiymətli Kağızlar bazarı barədə biliklər əldə etməlidir
FTN 4 Azərbaycan ipoteka bazarında qiymətli kağızlardan istifadə barədə biliklər əldə etməlidir
FTN 5 Fond birjalrı barədə biliklər əldə etməlidir
FTN 6 Dünya maliyyə bazarları və təşkilatları barədə biliklər əldə etməlidir
"İnvestisiyanın idarəedilməsi" fənni üzrə təlim nəticələri (FTN)
FTN 1 İnvestisiya, risk və gəlir anlayışlarını ətraflı izah etmək bacarığına
FTN 2 Müəyyənlik və qeyri müəyyənlik şərtlərində investisiya qərarlarını almaq bacarığına
FTN 3 Qiymətli kağızların qiymətləndirilməsi üsullarından istifadə etmək bacarığına
FTN 4 Törəmə maliyyə məhsulları izah etmək və təhlil etmək bacarığına
FTN 5 Portfelin yaradılması və idarəetməsi bacarığına
FTN 6 İnvestisiyaları təhlil etmək və qiymətləndirmək bacarıqlarına
"Maliyyə risklərinin idarəedilməsi" fənni üzrə təlim nəticələri (FTN)
FTN 1 Maliyyə risklərinin idarəedilməsi və qiymətləndirilməsin sahəsində biliklərdən istifadə etməyi bacarmaq
FTN 2 Bank risklərinin baş verməsi, əməliyyat və kredit risklərinin yaranmasına səbəb olan amillər, onların minimallaşdırılması üçün yeni maliyyə alətlərinin tətbiqi qaydalarını təhlil edib qiymətləndirməyi bacarmaq
FTN 3 Maliyyə institutlarının bazar risklərinə məruz qalması səbəblərini, valyuta riski, faiz dərəcəsi riski, likvidlik riskləri və sığorta bazarında risklərin yaranmasını araşdırmaq, həmçinin onların idarə edilməsi qaydalarını təhlil edib qiymətləndirməyi bacarmaq
FTN 4 İnvestisiya sahəsində risklərin baş verməsini, maliyyə aktivlərinin gəlirliyi və risklərinin təhlili, həmçinin risklərin minimallaşdırılması, profilaktikası və idarə edilməsi

mexanizmlərini təhlil edib qiymətləndirməyi bacarmaq
FTN 5 Qlobal maliyyə böhranlarının baş verməsini, kiber risklərin idarə olunması, habelə Bazel sazişlərinin təhlili və onların bir-birindən fərqli xüsusiyyətlərini təhlil edib qiymətləndirməyi bacarmaq
FTN 6 Ölkədə baş verən maliyyə riskləri, mahiyyəti, məzmunu və idarə edilməsi haqqında biliklərdən istifadə etməyi bacarmaq
"Vergitutma" fənni üzrə təlim nəticələri (FTN)
FTN 1 Vergi sistemi və vergi siyasətinə dair baza bilikləri öyrənir
FTN 2 Vergi ödəyicilərinin uçota alınması, onların hüquqları, vəzifələri və öhdəlikləri haqqında bilikləri öyrənir
FTN 3 Vergi nəzarəti və qanunvericiliyin pozulmasına görə məsuliyyətə dair bilikləri öyrənir
FTN 4 Birbaşa vergilərin hesablanması və ödənilməsi bacarıqlarına yiyələnir
FTN 5 Dolayı vergilərin hesablanması və ödənilməsi bacarıqlarına yiyələnir
FTN 6 İşçilərin, işəgötürənlərin və öz-özünə işləyənlərin məcburi (icbari) dövlət sosial sığortası haqqının hesablanması və ödənilməsi bacarıqlarına yiyələnir
"Maliyyə menecmenti" fənni üzrə təlim nəticələri (FTN)
FTN 1 Müvafiq analitik keyfiyyət və kəmiyyət metodlarından istifadə etməklə biznes aktivlərinin qiymətləndirmək, kapital layihələri və investisiyalar barədə məsləhətlər vermək bacarığına
FTN 2 Alternativ maliyyə mənbələrini və maliyyələşmənin müxtəlif yollarını müəyyənləşdirmək və qiymətləndirmələr etmək bacarığına
FTN 3 Maliyyə imkanlarını artırmaq üçün alternativ maliyyə mənbələrini aşkar etmək, təhlil etmək və müvafiq tövsiyyələr vermək bacarığına
FTN 4 Maliyyə qərarlarının qəbul edilməsində tənzimləmə, idarəetmə və etika sahəsindəki mövcud dəyişiklər barəsində məlumatlı olmaq və yeni tövsiyyələr hazırlamaq bacarığına
FTN 5 Biznes və maliyyə riski ilə əlaqəli biznes fəaliyyətinin idarə edilməsində müvafiq strategiyaları təhlil etmək və baş verə biləcək təsirlər barədə tövsiyyələr vermək bacarığına
FTN 6 Əlavə dəyər yaratmaq məqsədilə investisiya qiymətləndirilməsi, biznesin yenidən təşkili, vergilərin və risklərin idarə edilməsi, xəzinə və dövlət kapitalının idarə edilməsi bacarığına
"Mülki müdafiə" fənni üzrə təlim nəticələri (FTN)
FTN 1 Fövqəladə hadisələrin təsnifatı, onların tam xarakteristikası, Mülki müdafiənin yaranma tarixi, onun FH-da rolu və vəzifələrini öyrənmək. Mülki müdafiə ilə bağlı Nazirlər Kabinetinin Qərarları və qanunlarını bilmək;
FTN 2 Müasir dövrdə sülh və müharibə dövrlərində Mülki müdafiənin rolunu və vəzifələrini bilmək. Texnogen FH-də hadisələrin qarşısının alınması yolları, bakterioloji, kimyəvi və radiasiya şəraitində əhəlinin davranış qaydalarını, mahiyyətini bilmək. Karantin, observasiya şəraitində, sanitar təmizliyi, ərazinin dezinfeksiyası, kimyəvi zəhərlənmə ocaqlarında deqazasiya, radiasiya şəraitində isə dezaktivasiya üsullarını bilmək;
FTN 3 Fövqəladə hallar komissiyası. Fövqəladə halların nəticələrinin aradan

qaldırılması üçün Dövlət sisteminin rolu və vəzifələrini bilmək. Hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin yaradılmasını öyrənmək;
FTN 4 Fövqəladə hallar zamanı əhalinin mühafizəsinin təşkilini həyata keçirmək. Kollektiv mühafizə qurğular və onlardan istifadə qaydalarını bilmək. Fərdi mühafizə vasitələri və onlardan istifadə qaydalarını bilmək. Fövqəladə hallar zamanı əhalinin köçürülməsini bacarmaq. Fövqəladə hallar zamanı əhalinin səmərəli mühafizəsinin təşkilini bacarmaq. Kollektiv mühafizə qurğuları və onlardan istifadə qaydalarını bacarmaq. Fərdi mühafizə vasitələri və onlardan istifadə qaydalarını bilmək. Fövqəladə hallar zamanı əhalinin köçürülməsini həyata keçirmək;
FTN 5 Mülki müdafiə kəşfiyyatının təşkili və aparılması qaydalarını bilmək. Radiasiya və kimyəvi kəşfiyyat cihazlarını işlətməyi bacarmaq. Mülki müdafiə üzrə idarətmə, mülki müdafiə qərargahları və onların əsas vəzifələrini bilmək;
FTN 6 Mülki müdafiə tədbirlərinin planlaşdırılması və həyata keçirilməsini bacarmaq. FH-ın nəticələrinin aradan qaldırılması yollarını bilmək. Qəza-xilasətmə və digər təxirəsalınmaz işlərin dağıntı ocaqlarında təşkil etmək və aparılmasını həyata keçirmək. Əhalinin mülki müdafiə sahəsində hazırlanmasının prinsiplərini öyrənmək. Fövqəladə hadisələr zamanı dağıntı ərazisində ilk tibbi yardım aparmağı bacarmaq.

6.2.Təlim nəticələri matrisi

Nö	Fənnlər	PTN1	PTN2	PTN3	PTN4	PTN5	PTN6	PTN7	PTN8	PTN9	PTN10	PTN11	PTN12	PTN13
1	Azərbaycan tarixi HF-B01	+												
2	Azərbaycan dilində işgüzar kom. HF-B02		+											
3	Xarici dildə işgüzar və akademik kom. HF-B31		+											
4	Seçmə fənn HF-B04.2			+										
5	Seçmə fənn HF-B 04.1		+											
6	İqtisadiyyata giriş İPF-B01					+								
7	Mikroiqtisadiyyat İPF-B02					+								
8	Makroiqtisadiyyat İPF-B03					+								
9	Xətti cəbr və riyazi analiz İPF-B04				+									
10	Ehtimal nəzəriyyəsi və riyazi statistika İPF-B05				+									
11	İKT - baza komputer bilikləri İPF-B06			+										
12	Statistika İPF-B07				+									
13	Ekonometrika İPF-B08				+									
14	Menecment İPF-B09						+							
15	Seçmə fənn İPFS-B08												+	
16	Maliyyə uçotu İPF-B10									+				
17	Seçmə fənn İPFS-B02													+
18	Korporativ maliyyə İPF-B11												+	
19	Seçmə fənn İPFS-B09									+				
20	Seçmə fənn İPFS-B10										+			
21	Vergitutma İPF-B16											+		
22	Maliyyə menecmenti İPF-B17							+						
23	Mülki müdafiə İPF-B18		+											
24	Seçmə fənn İPFS-B01					+								
25	Seçmə fənn İPFS-B11												+	
26	Seçmə fənn İPFS-B07								+					
27	Seçmə fənn İPFS-B03												+	
28	Seçmə fənn İPFS-B05							+						
29	Seçmə fənn İPFS-B06									+				
30	İnvestisiyanın idarə edilməsi İPF-B08													+
31	Seçmə fənn İPFS-B04												+	
32	Maliyyə risklərinin idarəedilməsi İPF-B11													+
33	Dövlət maliyyəsi İPF-B12								+					
34	Maliyyə bazarları İPF-B13													+

7. İnfrastruktur və kadr potensialı

7.1. **"050406 - Maliyyə"** ixtisasının təhsil proqramına müvafiq hazırlanmış tədris planında nəzərdə tutulan fənlər üzrə dərslərin aparılması, təcrübələrin keçirilməsi və elmi-tədqiqat işlərinin yerinə yetirilməsi üçün müvafiq İKT ilə təchiz olunmuş kabinet və laboratoriyalar, kompüter sinifləri, emalatxanalar və s. ilə təmin olunmuş maddi-texniki bazası olmalıdır. Təhsilənlərin Universitetin lokal şəbəkəsinə, internetə, məlumat bazalarına, elektron kitabxanalarına, axtarış sistemlərinə çıxışı təmin edilməlidir.

7.2. Universitetin professor-müəllim heyəti, bir qayda olaraq, elmi dərəcəyə malik olur. Digər dövlət, yaxud özəl müəssisələrdən və/və ya digər müvafiq təşkilatlardan gələn yüksək ixtisaslı mütəxəssislər, həmçinin müvafiq ixtisas qrupu üzrə minimum magistr dərəcəsinə sahib olan şəxslər də tədrisə cəlb oluna bilərlər.

8. Təcrübə

8.1. Təcrübə tələbənin nəzəri biliklərinin praktikada tətbiqi, eləcə də peşə bacarıqlarının gücləndirilməsi baxımından önəmlidir. İxtisasın xüsusiyyətlərindən asılı olaraq təcrübənin təşkili qaydaları Universitet tərəfindən müəyyən oluna bilər.

8.2. Təcrübə özəl şirkətdə, dövlət müəssisəsində, tədqiqat laboratoriyasında (eləcə də universitet, AMEA, özəl yerli, yaxud beynəlxalq təşkilat və şirkətlər və s.) təşkil oluna bilər.

8.3. Təcrübə prosesindən maksimal fayda əldə etmək məqsədilə proses aşağıdakı kimi 4 mərhələdə təşkil oluna bilər: 1) tələbə karyera planlaşdırılmasını doğru tərtib etməyi öyrənməli, 2) eləcə də yumşaq və 3) sərt bacarıqlara yiyələnməli, 4) müəssisə və təşkilatlarda təcrübə keçməli və ya onlardan daxil olan sifariş layihəsini yerinə yetirməlidir.

8.4. Tələbənin karyera planlaması və yumşaq bacarıqlar fənnlərini mənimsəməsi ona təhsil müddətində özünüinkişaf və fərsətlərin dəyərləndirməsinə imkan yaradacaq. Belə ki, "Karyera planlaması" fənni üzrə kursu mənimsəməklə tələbələr karyera barədə ilkin anlayışları, təhsil müddətində dəyərləndirilməli olan karyera inkişaf fəaliyyətlərini biləcəklər; karyera yol xəritəsinin tərtib olunmasını və texnikaları, iradə, motivasiya və pozitiv düşüncə, işgüzar etika, iş axtarma strategiyaları, eləcə də iş üçün doğru müraciət qaydalarını, peşəkar CV, rezümə, istəklər və tövsiyə məktublarının hazırlanmasını bacaracaqlar; iş müəhəbbəsinə hazırlıq prosedurlarını və müəhəbbə texnikalarını anlayacaqlar.

"Yumşaq bacarıqlar" fənni sayəsində isə tələbə vaxtın effektiv idarə edilməsini, stress menecmentini, kreativ, tənqidi və analitik düşüncə formalarını biləcəklər; problem həll etmə və qərarvermə texnikaları, ictimaiyyət qarşısında çıxış, səlis nitqin inkişaf yolları, bədən dili və doğru təqdimat qaydalarını, eləcə də komanda işinin qurulmasını bacaracaqlar; liderlik haqqında prinsipləri anlayacaqlar.

"Sərt bacarıqlar" fənni tələbələrə iş dünyasında ən çox istifadə edilən excel alətlərindən, layihələrin idarə edilməsində proqram təminatlarından səlis istifadəni bacaracaqlar; iş həyatında şifahi və yazılı kommunikasiya qaydalarını biləcəklər; rəqəmsal savadlılıq istiqamətindəki əsas nüansları anlayacaqlar, şəxsi brendin qurulması yollarını biləcəklər.

8.5. Təcrübəni təşkili iki formada təklif olunacaqdır. Belə ki, tələbələr şirkət və qurumlarda təcrübə imkanlarını araşdıracaq və müsbət dəyərləndirilən tələbələr qarşı tərəfin razılıq sənədlərini universitetə təqdim edəcəklər. Təhsil müddətində mənimsənilmiş karyera planlaması, sərt və yumşaq bacarıqlar sayəsində iş dünyasında uğur qazanma ehtimalları yüksək olacaqdır. Təcrübədən öncə Universitet və təcrübə təşkil

olunacaq şirkət/müəssisə/laboratoriya arasında müqavilə imzalanmalıdır. Eyni zamanda, tələbənin fərdi müraciəti əsasında onun ixtisasına uyğun digər şirkət/müəssisə/laboratoriyada, o cümlədən xaricdə təcrübə keçməsinə icazə verilir. Müqavilədə şərtlər, tələbələrin hüquq və öhdəlikləri və digər zəruri təfərrüatlar əks olunur.

8.6. Təcrübənin təşkili barəsində ikinci forma isə tələbələrin iş dünyasından daxil olan sifariş layihələrinin icra olunmasıdır. Belə ki, şirkət və qurumlarda ehtiyac duyulan araşdırmalar, təkmilləşmə imkanları, problemlərə həll yolları tələbə və mentor müəllimlərin birgə fəaliyyəti ilə təhlil ediləcək və layihə şəklində sifarişçilərə təqdim ediləcəkdir.

8.7. Təcrübənin qiymətləndirilməsi təqdim olunmuş layihənin dəyərləndirilməsindən sonra iş dünyası nümayəndələri tərəfindən həyata keçiriləcəkdir.

9. Məşğulluq və ömürboyu təhsil

9.1. **"050406 - Maliyyə"** ixtisası üzrə Təhsil Proqramının məzunları mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq peşəsinə və ixtisas dərəcəsinə uyğun gələn istehsal sahələri, təşkilatlar, idarələr, müəssisələr, birliklərdə və s. sferalarda maliyyə meneceri, bank meneceri, kredit mütəxəssisi, maliyyə vasitəçiliyi üzrə agent, sığorta agentləri və s. peşələrdə işləyə bilərlər.

9.2. Universitet Təhsil Proqramının məzunlarının məşğulluğuna dair müntəzəm sorğular keçinməli, eləcə də vakant iş yerlərinə dair məlumatları öz veb sahifəsində yerləşdirməlidir.

9.3. **"050406 - Maliyyə"** ixtisası üzrə Təhsil Proqramının məzunları təhsillərini "İqtisadiyyat və idarəetmə" ixtisasları qrupuna daxil olan bütün Magistr proqramlarında davam etdirə bilərlər.

9.4. Təhsil müddətində əldə olunan bilik, bacarıq və yanaşmalar məzunların müstəqil şəkildə ömürboyu təhsil almaları üçün ilkin şərtlərdəndir.

Razılaşdırılmışdır:

Tədris işləri üzrə prorektor:

_____ **dos.X.Ə.Əzizova**

"Maliyyə" ixtisası üzrə proqram rəhbəri:

_____ **dos.İ.C.Həsənov**